

# Tamaşaçı rəğbəti qazanmaq asan deyil...

Ayşən Mehdiyeva Muğam müsabiqəsinin yetirməsidir

Muğam sənəti tarixən şifahi şəkildə, ustad-şagird münasibəti zəminində nəsildən-nəsilə ötürürlərək təkmilləşib, cilalanıb və bize gəlib çatıb. Hər yeni gələn musiqicilər nəslini muğamın zəngin gələnəklərini qoruyaraq, onlardan bəhrələnilərlər. Bu proses illərlə davam etməkdədir...


2003-cü ildə UNESCO Azərbaycan muğamını "Bəşəriyyətin şifahi və qeyri-maddi irlisinin şah əsərlərindən biri" elan etdi. Müasir dövrdə dövlət səviyyəsində muğamlı bağlı layihələrin həyatə keçirilməsi, bu sənətin dünya miqyasında tanıdılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir.

Məlumdur ki, muğam - qədimdən bu günə kimi ayrı-ayrı peşəkarların ifası ilə bağlı olub. Muğamları eyni zamanda tam əsasla, ustad xanəndə və ifaçıların cılaladığı sənət əsərləri də saymaq olar.

Muğam sənətinin qanun-qaydaları bu günə kimi şifahi ənənələr əsasında ustaddan-şagirdə ötürülməkdədir. Muğamın qayda-qanunları nizamlı bir sistemə tabedir və bu sistemin bütövlükde dərk olunması, eləcə mənimsənilməsi vacib şərtidir. Hər bir muğam ifaçısı bu bünövrə üzərində necə deyərlər, gəzmişir, lazımlı gələrsə o kökdə improvisə edib yetişir...

Təbii ki, muğam sənətinin tədrisi fərdi qaydada aparılır. İfaçılıq təcrübəsində mövcud olan muğam adları, şöbələrin musiqi materialı, dəstgah daxilində bir şöbədən digərinə keçidlər, muğam və təsniflərin ahəngi və başqa bu cür keyfiyyətlər ustad tərəfindən şagirdə öyrənilir. Tədris prosesində adətən, heç bir yazılı vəsaitdən - dərslikdən, yaxud not yazısından istifadə olunmur. Bu funksiyani müəyyən mənada muğam üzrə tədris proqramları və əsasən də muğamdan dərs deyən ustad yerinə yetirir.

Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərinə uyğun olaraq, muğam üzrə tədris proqramlarının sayı xeyli



artmışdır: həm uşaq musiqi və incəsənət məktəblərində, həm orta ixtisas, həm də ali musiqi məktəblərində muğam tədrisinin müxtəlif mərhələləri ilə bağlı, solo oxuma (xanəndəlik) və instrumental ifaçılıq (har bir alət üçün ayrılıqda) muğam proqramları hazırlanmışdır. Muğamın belə yüksək mərhələyə qalxmasında sözsüz ki, Muğam TV müsabiqələri böyük rol oynayır. Müsabiqənin qalibləri sonradan tanınır, xalq tərəfində sevilir, onların sonrakı fealiyyəti həmişə diqqət mərkəzində olur. Onların birindən danişaq.

IV Muğam Televiziya Müsabiqəsinin iştirakçısı, "Tamaşaçıların rəğbəti" nominasiyasının qalibi, Azərbaycan Dövlət Televiziyasının solisti, "Xalq ulduzu" yarışmasının iştirakçısı, gənc xanəndə Ayşən Mehdiyeva Azərbaycan musiqisində artıq yaxşı tanınır.

A.Mehdiyeva Fikrət Əmirov adına 6 sayılı 11 illik Uşaq İncəsənət Məktəbinde ustad ifaçı mərhum Məmmədbağır Bağırzadədən dərs alıb. Sonradan Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti, mərhum Ağaxan Abdullayevin sinifində oxuyub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub...

Qeyd edək ki, müğam sənətinin yaşadılması üçün onun yeni gələn nesillər tərəfindən davamıyyəti vacib şərtlidir. Bu baxımdan, Heydər Əliyev Fonduñun dəstəyi ilə keçirilən Televiziya Müğam Müsabiqəsi artıq özünəməxsus sənət məktəbinə əvvələndirdi.

Bu müsabiqənin əsas məqsədi xalqımızın möhtəşəm mədəniyyət abidəsi olan, əsrlər boyu milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, professional musiqimizin yaranıb formalşamasında əvəzsiz rol oynayan müğam sənətinin yaşadılması və layiqincə inkişaf etdirilməsidir. Müğam ifaçılıq ənənələrinin yeni nəslə çatdırılması, istedadların üzə çıxarılması, gənc ifaçılara sənət vərdişlərinin aşilanması, yeni nəsil müğamatçıları tərəfindən klassik poeziyaya münasibət, bunun qədrini bilmək - məhz bu məqsəddən irəli gələn vacib məsələdir.

Eyni zamanda, müsabiqələr Azərbaycan Televiziyası vasitəsilə dünyanın müxtəlif ölkələrində yayılmışdır və milyonlarla tamaşaçı gənc müğamatçıların çıxışını maraqla izləyir.

Onu deyək ki, 2005-ci ildən başlayaraq ardıcıl keçirilən Televiziya Müğam Müsabiqəsinin laureatları və diplomantları xalq arasında həqiqətən tanınır və sevillir. Musiqi sənəti sahəsində uğurlu addımlarını atan A.Mehdiyeva da 2013-cü ildəki Müğam müsabiqəsinin qaliblərindəndir. Televiziya müsabiqəsində onun müəllimi Xalq artisti Gülyaz Məmmədova olub. Saysız-hesabsız tamaşaçı kütlesi və münsiflər heyəti qarşısında çıxış etmək çox məsuliyyətlidir. Ayşən də məhz həmin müsabiqədə "Ən çox tamaşaçı rəğbəti qazanan iştirakçı" adına layiq görüldü.

Həm müğam, həm də bəstəkar mahnıları ifa edən Ayşən, qədim irsə söykənən bəstələrə yeni həyat bəxş edir, onlara həqiqi mənada fərqli nəfəs verir. Onun ifasında bir neçə mahnı isə əsasən, Türk, İran və Kərkük folklorundan götürülüb.

Muğam ifaçılığında əsas aparıcı xətt sözsüz ki, xanəndədən asılıdır. Həmin melodik xətt instrumental müğamlarda ifaçının solo ustalığını nümayiş etdirmək üçün özüllə əvvələndir. Ifaçılıq tərzi və təfsirlər nə qədər müxtəlif olsa da müğam həm vokal-instrumental, həm də instrumental ifaçılıqla müğamın kökünə söykənir və müğamın kompozisiyası da bunun üzərində qurulur.

Ümumiyyətlə, elmi və publisistik ədəbiyyatda öz əksini tapmış xanəndələrin tərcüməyi-halında onların müğam ifaçısı kimi keçidləri yol, hansı ustadlardan dərs alması, əsas şərtlidir. Her birinin yaradıcılıq yolu özünəməxsus olsa da, onların əksəri əvvəlcə Seyid Şuşinskiden, Xan Şuşinskiden, Hacıbaba Hüseynovdan, Nəriman Əliyevdən, Arif Babayevdən, Əlibaba Məmmədovdan və başqa xanəndələrdən dərs almışlar. Bu baxımdan da müğam ənənələrinin ötürülməsi xüsusi arasıdırma tələb edir.

Sözü gedən istedadlı ifaçı Ayşən Mehdiyeva da təhsil aldığı illərdən etibarən Azərbaycanda və eləcə də dönyanın müxtəlif konsert salonlarında, tədbirlərdə çıxış edib, tamaşaçı rəğbətini də bu yolla qazanıb.

...Ayşən Mehdiyeva ötən ilin oktyabr ayında Azərbaycan Televiziyasının digər solisti Sərxan Bünyadzadə ilə birgə xüsusi konsert proqramı ilə çıxış etdi. Bu konsert Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi, "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutdu. İfaçılari Mustafa Aşurovun dirijorluğu ilə Azərbaycan Dövlət Televiziyası və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət etdi.

Bütün dövrlərdə Azərbaycan müğam ırsının yaradılmasında xanəndə ifaçılığının böyük rolu vardır. Onlar ayri-ayrı müğamları ləntə yazardıraq milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirler. Onların oxuduğu, çaldığı müğamlar, təsnif və rənglər yaddaşlara kömür, yeni xanəndə nəslinin təfsirində səslənir və eyni zamanda milli musiqimizin şöhrətini dünya boyunca yayır. Gənc xanəndə Ayşən Mehdiyeva da məhz belə ifaçılardan biridir...

Nərgiz Qulamova  
Musiqi Akademiyasının dissertanti